



Milli azadlıqdan
şirin nemət yoxdur!



23 aprelə gedən yol

4 gün qalırdı...



Bax sah. 2

YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət məsələciliyi Azərbaycan xalqının mili sərvətidir.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.



Çoxtərəfli diplomatiyada
yüksek fəallıq

Əsas strateji yollar Azərbaycandan keçir



Bax sah. 2

Bakı-Moskva dialoqunun uğuru...

Bax sah. 3



ABS
izi azdırır

Bax sah. 4

“Yaşıl enerji”
koalisiyasının
etibarlı üzvü

Aprelin 17-18-də Birləşmiş Ərəb Əmirləklərinin (BƏƏ) paytaxtı Əbu-Dabid Beynəlxalq Bərpəolunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası keçirilib. Tədbirdə bərpa olunan enerji mənbələrindən istifadənin üç dəfə artırılması və enerji keçidinin sıxılıqlılaşdırılması üçün infrastrukturların yaradılması, yeni strategiyaların müəyyənəsi,...

Bax sah. 5

Xəzərdən
şirin su
alınacaq

Bax sah. 3



Ənənəyə sadıqlıq...

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aprelin 17-də keçirilən növbəti iclasında komissiya xaxılıqla 100-dən artıq müraciətə baxılıb. Xatırlaqla ki, Komissiyanın aprelin 3-də keçirilən iclasında da 100 müraciətə baxılmışdı. Bununla da Komissiyanın iclaslarında araşdırılan müraciətlərin sayı 200-ə çatıb.

Ümumiyyətla, humanizm Azərbaycanda dövlət siyasetinin mühüm tərkib hissəsidir. Bu siyasetin və müsbət ənənənin teməli Ulu Önder Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin humanizm ideyalarına böyük önmə verəmə və buna uyğun addımlar atılması vətəndaş hörməyiyyinə, insanların dövlətə inam və etimadının artırmasına xidmət edib. Təsadüfi deyil ki, məhkumların cezasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərinə həyata keçirmək möqsədilə 1995-ci ildə Başğışanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası...

Bax sah. 4

Yeni Kaledoniyanın nümayəndələri Bakıda

Özünü demokratianın beşiyi kimi töddim etməyə çalışın Fransanın əslində, tarixen müxtəlif xalqlara qarşı müstəmləkəli siyaseti həyata keçirdiyi bütün dünyaya məlumdur. Fransa bir səra xalqları hölə də öz müstəmləkəsi altında saxlayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasetinə qarşı adekvat reaksiya vermır.

Lakin Azərbaycan bu məsələdə principial mövqə nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasetinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəciliyə qarşı aparılan mübarizəsi siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qurupunun yaradılması da bu məqsədə...

Bax sah. 5

Nobel Komitəsinə məktub

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT), Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlaşdır. Sonədi 206 nöfər imzalayıb. Sözügedən məktubda Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvlərinin diqqətinə dövlət maraqlarımızın müdafiəsi ilə bağlı bir sira müəqəmlər çatdırılıb.

Məktubda qeyd edilib ki, Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilciliyi olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürüləsi barədə mediada yayılmış xəberlər hiddətlə qarşılıdır: “Bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinize çatdırmaq isteyirik.” Ruben Vardanyanın...

Bax sah. 5

“Həcc” dələduzluğu...

Məlum olduğu kimi, bu il fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılib. Bir nöfər üçün ziyarət paketiñin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və havaya nəqliyyatı ilə həyata keçiriləcək.

Katrıldaq ki, ölkəmizdən ziyarət üçün 2000-dən çox kvota nozorda tutulmuşdu. Lakin bu kvotaların sayı azaldılib. Bu barədə Qafqaz Müsəlmanları İdarəesinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdürü və Həcc Elektron Sistem məsələ Vüsəl Cahangiri məlumat verib. O bildirib ki, ilkın kvota üçün 2000-dən çox yer nozorda tutulmuşdu, indi isə 1500 kvota yeri ayrılib: “İdarəe kvotunu bir neçə dəfə azaltmaq zorurəti ilə qarşılaşır. Bunun isə heç...

Bax sah. 6

Cəmiyyət rediküllərə “yox” deyir

İndiyədək real həyatda hər hansı bir uğura imza atmayan, buna görə də Azərbaycan cəmiyyətindən nüfuzunu tamam itirən, qıraq obyektiño çevrilən redikül müxalişət düşərgosının təmsilçiləri virtual “fəaliyyətə” keçmək məcburiyyətində qalıblar. Son vaxtlarda rediküllerin ayrı-ayrı sosial şəbəkə platformalarında fəaliqlarını artırımları onlar üçün çox kədərləri olan bu acı reallığı ortaya qoyur. Əslində, AXCP sədri Əli Kerimlinin və onun ciyəndəşlarının sosial şəbəkələrde, internet televisiya kanallarında attivitàtləri dörd nalla çapmaları da bir işə yaramır. Rediküller vaxtaşırı mövzunu dəyişsələr de, populizm naminə tez-tez, necə deyirlər...

Bax sah. 7



“Servis
və depozit haqqı”...

Bax sah. 6

“Freedom House”un
“şəffaflıq tərəzisi”...



Bax sah. 6

Əsas strateji yollar Azərbaycandan keçir

Çoxtərəfli diplomatiyada yüksək fəallıq

Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvəktorlu xarici siyaset kursunda ayrı-ayrı beynəlxalq təşkilatlarla six əlaqələr qurulması xətti xüsusi yer tutur. Ölkəmiz müxtəlif platformalarla iştirakçılığını genişləndirməklə həm öz həqiqətlərini dünyaya çatdırır, həm də qarşılıqlı əməkdaşlığı, beynəlxalq həmrəyiyyin möhkəmlənməsinə mühüm töhfələr verir. Respublikamızın qısa müstəqillik tarixində six əlaqələr qurdugu beynəlxalq təşkilatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir (AQEM). Bu günlərdə Prezident İlham Əliyev qurumun Baş katibi Kayrat Saribay qəbul edib. Qəbulda Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin Azərbaycana keçməsi prosesində bütün üzv ölkələrə, o cümlədən Qazaxistan tərəfinə təşəkkürünü bildirib.

Görüşdə COP29 çərçivəsində də bu təşkilatın müxtəlif tədbirlərinin keçiriləsi, eyni zamanda, yaşlı nəqliyyat konsepsiyası və digər sahəvi əməkdaşlıq məsələlərinə baxılması ilə bağlı müzakirələr aparılıb.



Asiyada perspektivli əməkdaşlıq və dialoq platforması

AQEM-in çağırılması haqqında təşbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxistan prezidenti tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülləb. Bu təşbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin tomin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olub.

Həzirdə AQEM-in sralarında 27 üzv dövlət birləşir. Onun fəaliyyəti tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş "AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbərliyi prinsipləri haqqında Bəyannamə" və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Müşavirənin inzibati orqanı Kabinetdir. AQEM-in əsas qərar qəbul etmə organları Dövlət və Hökumət Başçılارının Görüşü (dörd ildən bir keçirilir), Xarici İşlər Nazirlerinin Görüşü (prosedur qaydalarına uyğun olaraq iki ildən bir keçirilir) və Yüksək Vəzifəli Şəxslər Komitəsidir (azi ildə bir dəfə toplanır).

Azərbaycan AQEM-in çağırılması ilə bağlı təşbbüsün dostoklaşdırıcı ilk dövlətlərdən biridir və hazırda da platforma çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz "Təhlükəsiz və somƏrə nəqliyyatın dəhlizlərinin inkişaf etdirilməsi" sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyalarını yerinə tətirməkdədir. Bu xüsusda, Azərbaycan tərəfi 20-21 aprel 2011-ci il tərəixlərində Bakıda sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşüne ev sahibliyi edib, 23 sentyabr 2021-ci il tarixində isə "Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təsviqi" mövzusunda ekspertlərin növbəti görüşü virtual formata Azərbaycan tərəfindən təşkil edilib. 2018-ci ilin 13-14 aprel tarixlərində Bakıda "Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı" (International Youth Cooperation in the context of Peace, Security and Sustainability) mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da təşkil edilib.

AQEM-in Zirva görüşlərinin yekun bayannamələrində, elcədə Nəzirler iclaslarının sənədlərində davamlı olaraq separatizm dövlətlərin sabitliyi, suverenliyi və erazi bütövlüklerinə olan tohdid kimi pişonılıb və üzv-dövlətlərlə arasındaki münasibələrinə bir-birinin orazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlerinə hörmət olsundan qurulmuş olduğu qeyd edilib. Bəhs olunan qəbulat səhəbat zamanı bu təşkilatın Asiya qitosundə sülhün, təhlükəsizliyin gücləndirilməsinə və etimad-quruculuğunu təsdiq etməsi təhsilə verməsi baxımından böyük potensial malik olduğu qeyd edilib, Azərbaycanın üzv dövlətlərlə birgə çalışaraq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin daha da təsisişlanması və sahəvi əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmində olduğunu vurgulayıb.

Beynəlxalq əməkdaşlıqda qazanılan zəngin təcrübə

Bəhs olunan qəbulat Azərbaycanın çoxtərəfli diplomatiyada fəal rol oynayan ölçə olduğu və bu sahədə zəngin təcrübə qazandığı xüsusi vurğulanıb. Qısa müstəqillik tarixinə malik olan Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də

Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmiz QH-da təmsilciliyi uzun zaman müddətinə əhatə etməsə də, öz səm-

il tarixində QH-nin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun



Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək feallığı da diqqəti colb edir. Azərbaycan - 5 mart 1992-ci ildən üzv seçildiyi bu qurumda müvəffəqiyətə temsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sralarında sıravi üzv olan Azərbaycan indi qurumun nüfuzlu, principial mövqeyi ilə forqlənən üzvlərindən birinə çevrilib. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli ssosvermenin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropanı bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçiləsinin diplomatiyamızın BMT zirvəsi kimi səciyyəyələndirə bilər. Əlbəttə, 155 dövlətin destoyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləcək Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin strateji hədəflərə yönələn məqsədönlü siyasetinin nəticəsi idi. 2012-ci il yanvarın 1-də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlayıb. Ölkəmiz BMT TS-ye sedrlik müddətini uğurla həyata keçirib. Bütövlükde, respublikamızın BMT TS-ye her iki sedrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 boyanatı və 13 mətnətə boyanatı qəbul edilib.

Qoşulmama Hərəkatının (QH) uğurlu fəaliyyət respublikamızın çoxtərəfli diplomatiyada yüksək fəallıq göstərməsinə daha bir nümunədir. Azərbaycan 2011-ci ildə Qoşulmama

rəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadıqlıq nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığında təqdirde ayri-ayrı üzv dövlətləri dəstekləməsi, qurumun fəaliyyətinə dijər sanballı töhfələr verməsi QH-de ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəcədir ki, Hərəkata üzv ölkələrin 2016-ci ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilmişdir. Bəs qəbul etmədən barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkəti dövlət və hökumət başçılardan 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə görüşündə quruma sedrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkətinin üzv dövlətlər quruma 3 illik sedrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkətə oləvə bir il də sedrlik etmək barədə müräbit ünvanlayıblar və bu müəaciət respublikamız tərəfindən müsbət dəyərləndirilir.

Məsuliyətli dövlət olan Azərbaycan Qoşulmama Hərəkətinin sedrlik edəcəyi dövr üçün geniş, kifaiyyət qədər səmərəli fəaliyyət planı hazırlanıb. Lakin 2019-cu ilin sonlarından başlayan və qısa müddətində bütün dünyani ağuşuna alan, özü ilə bərabər həyatımıza bir səra çətinliklərə gətirən koronavirus pandemiyası qlobal məqyasda çağırışları doğıdı. Azərbaycan da Qoşulmama Hərəkətinin sedrlik fəaliyyətini yeni çağırışlara uyğun qurdu. Məhz ölkəmizin təklifi əsasında 4 may 2020-ci

Zirvə görüşü keçirildi. Bəhs olunan qəbulat Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Asiyada etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində vacib dialoq platforması olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkətinin sedrliyini xatırladıb və sedrlik çərçivəsində əldə edilmiş təcrübənin bu təşkilatın sedrliyin həyata keçirilməsi baxımdan faydalı olduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkətinin sedri kimi

COVID-19 pandemiyası dövründə



zurəti keçirildi. Bəhs olunan qəbulat Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Asiyada etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində vacib dialoq platforması olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkətinin sedrliyini xatırladıb və sedrlik çərçivəsində əldə edilmiş təcrübənin bu təşkilatın sedrliyin həyata keçirilməsi baxımdan faydalı olduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkətinin sedri kimi

COVID-19 pandemiyası dövründə

canın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğurun və aktual

məsələlər üzrə istiqamətlənməsi, Azərbaycanın sedrliyi ilə keçiriləcək nazirlər görüşüne və qarşısında gələn Zirvə görüşünə hazırlıq, COP29 çərçivəsində əməkdaşlıq imkanları, habelə regional məsələlərə ətrafında fikr mübadiləsi aparıblar.

M.ABDULLAYEV

23 aprelə gedən yol 4 gün qalırdı...

Aksiyanın 129-cu günü...

-Azərbaycanlı ekofəalların və könülli gənclərin Şuşa ərazisində keçən Laçın-Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyası 129 gün iddi, davam edirdi. Aksiya iştirakçıları ötən il aprelin 19-

da da gün boyu yüksək fəallıq nümayiş etdiriblər. Onlar etirazlarını yüksək ohvalı-ruhiyyə ilə davam etdiriblər.

-Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə eməl olunub və heç bir incident qeyde alınmayıb.

-Eyni zamanda ekofəallar yoluñ her iki tərəfində, hərəkətə maneə tərəfdən üzrə Azərbaycan, rus və ingilis dillərində ya-zılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

-Qeyd edək ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaliyotunu ekologiyani qorumaq çağırırdılar. Belə ki, ekofəallar və gənc könülliülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahidir, sərvətinə sahibdir!", "Ekoloji cinayət son!", "Stop ekoterror!", "Bereqite priordu!", "Gələndə net! Monitorinqu da!" şüarlarını səsləndiriblər.



Bakı-Moskva dialoqunun uğuru...

Missiya tam yerinə yetirildi

Sülhməramlıların çıxarılması münasibətləri zəiflədən yox, gücləndirən faktordur!



ABS rus sülhməramlılarının Qarabağdan getməsini niyə istəmir?

Beynəlxalq reaksiyalara görə, ABŞ məsələyə "özünəməxsus" şəkildə münasibət bildirib. ABŞ Dövlət Departamentiñin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusyanın etibarsız mütefiq olduğunu göstəricisidir. V.Patel ABŞ-in 2023-cü ilə Qarabağda döyüşlərin başa çatması və Rusiya qoşunlarının bölgəyə gətirildiyi üçtərəfli sazişin tərəfi olmadığını qeyd edib: "Biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərməyə qoyduğunu göstəren heç bir şey görəmək və öten payızda Qarabağda baş verən hadisələr bunu göstəricisidir. Bu, Rusyanın etibarsız mütefiq və ya tərəfdən olmadığının başqa bir nümunəsidir". O oləv edib ki, ABŞ Ermənistən və Azərbaycan sülhə nail olmaq səyərini qətiyyətə dəstəkləyir və bu prosesin asanlaşdırılmasına kömək etməyə hazırlıdır.

Təbii ki, ABŞ-in sülhməramlıların Qarabağdan çıxarılmasını alqışlaması, əksinə, neqativ tərzdə şərh etməsi ABŞ-in rikayətinin növbəti göstəricisidir. Məlumdur ki,

Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması nəinki regionumuzda, hətta dünya miyandasında da geniş müzakirə mövzusuna çevrilib. Məlumdur ki, 2020-ci il noyabr 10-da imzalanmış üçtərəfli Bayanata əsəson, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılmış barodə hər iki ölkənin ali rəhbərləri tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq todbirləri həyata keçirirlər.

Rusiya sülhməramlı kontingentinin ərazilərimizdən çıxarılmasına başlanması Prezident İlham Əliyevin qətiyyətli siyasetinin, "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu men bilirem" fikrinin təsdiqidid. Məlumdur ki, 10 noyabr üçtərəfli Bayanatında sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi nəzərdə tutulurdu. Onların bölgəyə müvəqqəti yerləşdirilməsi bəndini məhz Prezident İlham Əliyev isar etmişdi. Amma son proseslər də göstərdi ki, rus sülhməramlılarının 2025-ci ilə qədər qalmışına zərurət yoxdur. Ona görə də, belə bir qərarın verilməsi tamamilə doğrudur.

ABŞ və Fransa münaqişənin həllinin on böyük əleyhədarları olub. Dövlət Departamentiñin nümayəndəsinin açıqlaması ABŞ-in bu mövqeyini bir daha təsdiqləyir. İndiyədək dünyann bütün bölgələrində Rusyanı sixşdırmaq çalışın ABŞ-in Qarabağda sülhməramlılara yanaşmadə forqlı mövqə ortaya qoymasının başqa şəhəri yoxdur. ABŞ dəfələrə

Rusyanı Dnestriyani, Abxaziya, Cənubi Osetiyadən sülhməramlı kontingentin çıxarmağa çağırıb, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxistandan çıxarılmasını alqışlamışdı və s. Əslində, ABŞ münaqişənin başa çatması, sülhün bərqrər olması və sülhməramlı missiyamın çıxmamasını alqışlamalı və Azərbaycanın təbrik etməli idi. Amma bu məsələdə oks mövqə ortaya qoyması bir dərəcədən göstərir ki, ABŞ regionda davamlı sülhün təmin olunmasında marağlı deyil və öz geosiyasi möqsədlərini güdürlər.

Katrıldaq ki, 2023-cü ilin antiterror əməliyyatından bir neçə gün əvvəl - sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşü də keçirilmişdir. Bu görüş məhz Qərbin təsəbbüsü ilə reallaşmışdır.

Hansı ki, Ukraynada mühərbiyənin başlamasından sonra Moskva və Qərb arasında ilk temas id. Bu görüş ABŞ və Qərbin Azərbaycanın öz suverenliyini tam bərpasına imkan verməmək üçün hətta özünən osas rəqibi olan Rusiya ilə belə səvdələşməyə hazır olduğunu nümayiş etdirmişdi.

Dumanın deputati: İndi sülhməramlılara ehtiyac yoxdur, cüntki Qarabağda münaqişə tərəfi qalmayıb

Ümumiyyətlə, rus sülhməramlılarının Qarabağda qalma müddəti gölən ilə başa çatşa da, onlar vaxtında əvvələrə eyni tərk etməsi obyektiv səbəblərə əsaslanır. Bu, ilk növbədə Azərbaycan-Rusiya əlaqələrinin sağlam əsaslarla qurulmasının göstəricisidir. İki ölkə liderinin şəxsi münasibətləri də ölkələrimiz arasında münasibətləri gücləndirən faktorlardan biridir.

Rus sülhməramlılarının Azərbaycandan vaxtından tez çıxmışı da məhz Azərbaycanla Rusiya arasındada normal münasibətlərin mövcud olmasının göstəricisidir. Bu nöqtəyinə növbədən də iki ölkənin ali rəhbərliyi müvafiq qərar verib. Sülhməramlıların çıxarılması Azərbaycanla Rusiya arasında münasibətləri zoğləndən yox, gücləndirən faktor kimi çıxış edir.

Nəzərənənən, iki ölkə arasında münasibətlər onşuz da yaxşı id, sülhməramlıların çıxarılmasından

sonra ikiterəfli dostluq münasibətləri daha da güclənəcək. Cüntki Qarabağ mövzusu artıq bağlanıb, ikiterəfli münasibətlərə isə hərbi və sülhməramlı komponenti yoxdur. Münaqişənin həllindən və

antiterror tədbirlərindən sonra Rusiya da anlıdı ki, burada qoşunları saxlamaq mənasızdır. Ona görə də, münasibətlərənən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlığı üçün imkanları açır.

Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının Müdafia komitəsinin birinci müavini Aleksey Juravlyov jurnalistlərə açıqlamasında bildirib ki, sülhməramlı kontingenit Qarabağda missiyası tam yərini yetirilmiş hesab edilə bilər, cüntki Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmər. O qeyd edib ki, Rusiya hərbçilərinin artıq evə qayıtmış vaxtı çatıb. Dumanın deputati deyib ki, indi sülhməramlılara ehtiyac yoxdur, cüntki Qarabağda heç bir münaqişə tərəfi qalmayıb.



Türkiyə-Rusya Birgə Monitoring Mərkəzinin fəaliyyəti dayandırılacaq

rejimindən nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusya Birgə Monitoring Mərkəzinin fəaliyyəti dayandırılacaq. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumatda deyilir: "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkənmasının məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusya Birgə Monitoring Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir".

Nardar BAYRAMLI

Deputat: Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

Azərbaycan Milli Məclisinin deputati Şahin İsmayılov isə bildirib ki, Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması qarşılıqlı razılıqla əsasında baş tutub.

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər siyasi dialoq yolu ilə həll olunur. 2022-ci ilin fevralında iki ölkə arasında imzalanmış mütefiqlik haqqında bayannamədə də, tərəflərin bir-birinə qarşı hörmət, o cümlədən ərazi bütövlüyüne dəstək və s. məsələlər öz əksini tapır.

Millet vəkili deyib ki, bu qərar, həm də xaricdə və daxilələrə olan dairələrinə səsləndirdiyi iddiaların osassızlığını göstərir: "Lakin proseslər bir dərəcədən səbət etdi ki, dövlətimiz milli maraqlarımıza tam uyğun siyaset hayata keçirir. Ölkəmizin rəhbəri milli maraqlarımızı qətiyyətlə qoruyur".

İki ölkə arasında normal münasibətlər mövcuddur və bütün məsələlər

"Yaşıl enerji" koalisiyasının etibarlı üzvü

Aprelin 17-18-de Birleşmiş Ərəb Əmirliliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabido Beynəlxalq Bərpəolunan Enerji Agentliyi (IRENA) Assambleyasının 14-cü sessiyası keçirilib. Tədbirdə bərpa olunan enerji mənbələrindən istifadənin üç dəfə artırılması və enerji keçidinin sürətləndirilmesi üçün infrafakturların yaradılması, yeni strategiyaların müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb. Agentliyin baş direktori Françesko La Kamera bildirib ki, bərpa olunan enerji mənbələrinin gücünün 2030-cu ilədək azı 11 teravat (TWT) səviyyəsinə çatdırılması başlıca hədəflərdən dir.

Beynəlxalq Bərpəolunan Enerji Agentliyinin rəhbəri qarşıda illərdə ali hədəfə çatmaqdır. Azərbaycanın da mövcud potensial imkanlarının əhəmiyyət daşıdığını vurğulayaq bir "yaşıl enerji" koalisiyasının dayanıqlı enerjisi keçidi kömək edəcəyinə eminliyin ifadə edib. Global problemlərin həlli dünya ölkələrinin həmrəyi labüdüdür. İqlim dəyişmələrinə qarşı global mübarizədə beynəlxalq həmrəyiñin gücləndirilmesi məqsədi Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2024-cü il Azə-

baycan Respublikasında "Yaşıl dünya naminə homayyili" elan edilib. Bu, Azərbaycanın enerji məsələlərində əzmkar mövqeyinin ifadəsidir.

Azərbaycanın energetika məsələləri üzrə komissarı Kadri Simsonun da iştirak etdiyi tədbirdə Azərbaycanın "yaşıl enerji" strategiyasının reallaşma-



sında ortaya qoymuş irade təqdir olunub. K.Simson bildirib ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə maliyyətə təminatı və bərpəolunan enerji mənbələrindən istifadə olunması məsələlərinin qarşadakı COP29 iqlim konfransının gündəliyinə daxil edilməsinin zərurılığını qeyd edərək Aİ-nin həmin təşəbbüsünü dəstəyini ifadə edib. Bildirilib ki,

COP29 iqlim konfransının Bakıda keçirilməsi Azərbaycanın bərpa olunan enerji sahəsinin inkişafında beynəlxalq qurumlarla əməkdaşlığı üçün yeni imkanlar yaratmaqla birgə fealiyyəti təşviq edəcəkdir.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında böyan edib ki, COP29 yeni qlobal kollektiv maliyyət məqsədlərinin qəbulu üzrə səylərin səfərber edilməsində mühüm platformaya çevriləcək. Ətraf mühitin qorunmasına dövlətə birləşdiklərə, işçilər dər ol alır. Ətraf mühit, iqtisadiyyat və comiyət üçbucagından baxmala olsa, ekoloji mədəniyyəti formalasdıracaq yeni "yaşılıq", "yaşıl artım", "yaşıl iqtisadiyyat", "yaşıl idarəetmə" kimi terminlər yaranmışdır. İşçilərdə ətraf mühit dostu bilincinin yaradılması, iş yerində "yaşıl ortam"ın formalasdırılması "yaşlı" insan resurslarının idarəetməsi notecisində mümkündür.

Tədbirin Azərbaycan üçün müəyyən etdiyi əsas prinsiplər nedir?

Sözügedən beynəlxalq tədbirdə də böyan olduğundan kimi COP29 ölkəsi olaraq Azərbaycan 2030-cu ilədək və

ondan sonrakı dövrde "yaşıl enerji", iqlimlə bağlı hədəflərin realaşmasına milli seviyədə töhfə vermək və

iqlim fealiyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq əzmədir. Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizə uğurla aparılır. Əlkədə istilik effekti yaranan qazaların emissiyalarının 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək 40 faiz azaldılması

minən 2027-ci ilə 2 dəfə, 2030-cu ilə olan dövrde isə 4 dəfədən çox artımı vəd edir. Ölkəmizdə elektrik enerjisinin qoynuluş gücündə bərpa olunan enerjinin payını ilkin hədəf göstəricisindən 3 faiz çox və 3 il tez olmaqla 33 faiza yüksəldən bu layihələr Avropa ölkələrində də bərpa olunan enerji potensialının artırılmasının mənbələrinən olacaq.

"Yaşıl enerji"nin yeni trayektoriyası olan işğaldən azad edilmiş Qarabağ və Şərqi Zəngozurun ekosisteminin bərpaası işe daha nikbin perspektiv vəd edir. Qarabağ, və Şərqi Zəngozur bölgəsi "yaşıl enerji" zonası elan edilməklə Azərbaycanın elektrik enerjisi istehsalında yaşıl enerjinin istehsalının payının artmasında əsas güc mənbələrindən biridir. 2030-cu ilədək ölkənin ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflərin ki, həmin gücün böyük hissəsi bu bölgədə comleşib.

Beləliklə, bərpa olunan enerjinin üçqat artırılması hədəfində strateji əhəmiyyət daşıyır. İlk sonunadək texnik-iqtisadi əsaslandırılması hazır olacaq "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dehlizi Azərbaycanı bərpa olunan enerji sahəsində regional inteqrasiyada aparcı ölkələrden birinə çevirilecek.

ELBRUS



hədəflərin.

Daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə quruda və dənizdə "yaşıl enerji" planlarının 2027-ci ilədək olan birinci mərhələsinə 2 QVt, 2030-cu ilə qədər növbəti mərhələsində isə 8 QVt-dən çox "yaşıl enerji" güclərinin reallaşdırılması hədəfliyir. Bu, bərpa olunan enerji potensialının Azərbaycan vasitəsilə tox-

yerdə terrorçuğu maliyyələşdirməkdə iştirak edib.

Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barış və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsinin coşxayılı cinayətlərdə ittihad olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qotı mövqeyini nəzər almışdır.

Sözügedən məktubla bağlı fikirlərini "Yeni Azərbaycan"la bələdii politoğlu Tural İsmayılov bildirib ki, Ruben Vardanyan terrorçudur, onun xeyriyyəçilik adı altında çox böyük məbləğdə kapitalları və pulları oğurlamağı və moniməməsi ilə bağlı ortada çox ciddi əsaslar var: "Uzun illər aradan tabliğat-təşviqat prosesi notecisində Ruben Vardanyanın saxta piarına xeyli miqdarda vəsait serf edilib. İndi belə beynəlxalq seviyyəli bir dələduzun və eyni zamanda səveren bir ölkənin orazisində etnik separatlılıq dəstək olan, etnik separatlılıq maliyyələşdirən bir adamın adının Nobel namızıdən göstərilməsi cəhdleri Vardanyanın fakturuna qarşı nə qədər diqqəti olmağımızı bir daha ortaya qoyur. Hesab edirəm ki, Azərbaycanın QHT-ları, Qarabağ və Şərqi Zəngozurdan olan sakınclarımızın Norveç Nobel Komitesine məktubu da kifayət qədər vacib və önəmlidir. Azərbaycan ictimaiyyəti Ruben Vardanyan kimi bir cinayətkarın hansısa bir Nobel mükafatına namızdır göstərilməsinə əsala qobul etmər və bu məsələyə haqlı olaraq etiraz edir. Düşünürəm ki, belə müraciətlər, ictimaiyyətimizin bu məsələdə həssas olmasına müsbət nəticə verəcək və Norveçdəki Nobel Komitəsi uyğun qəbul edəcək".

Y.SAHİB

Nobel Komitəsinə məktub

Vardanyanın fealiyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqirdir



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Məqalə "Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi"nin maliyyə dəstəyi ilə "ictimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti üzrə hazırlanmışdır

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT), Qarabağ və Şərqi Zəngozur sakınları Norveç Nobel Komitəsinə açıq məktub ünvanlıyib. Sonnət 206-nəfər imzalayıb. Sözügedən məktubda Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvlərinin diqqətindən dövlət maraqlarının müdafiəsi ilə bağlı bir sira mühüm məqamlar qatdırılıb.

Məktubda qeyd edilib ki, Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngozur sakınlarının təmsilciləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namızdır kimi irəli sürülməsi barədə

mediada yayımlı xəbərlər hiddətə qarşılanır: "Bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə qatdırmaq isteyirik.

Ruben Vardanyanın həyatı və fealiyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır. Bu adaların yanaşı çökilməsinin özü belə bu ali mütəkəfətin dündəyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gotir, beynəlxalq ictimaiyyəti çəşdirə bilər.

Cırkıllı pulların yuyulması ilə sərvət toplamış kriminal tünəs, terrorçuluq maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihəmlər var. O, Azərbaycanın Ermənistən torofindən işğal olunmuş ərazilərdən yaradılmış və sonradan özünü buraxmış qondarma separatiyə rejimin-hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən bire olub. Həmin dövrədə onun məhz sülh engol olmaq nüyyəti ilə Qarabağ gəlisi və ardıcılı yaydıgı təribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib. O, Azərbaycan və Ermənistən arasında normallaşma prosesini pozmağa çalışıb".

Məktubda, həmçinin qeyd olunub: "Beynəlxalq hüququn normalarını heç

sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və orazi bütövliyini təhdid edib, fealiyyəti ilə Azərbaycan orazi-sində "boz zona"nın saxlanması təşviq edib. O, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub.

Ruben Vardanyan kimiləri üçün çirk-



Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngozur sakınlarının Norveç Nobel Komitəsinə AÇIQ MƏKTUBU

li pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrədə Qarabağ'a gotirmiş əsas motivlərdən birinin də məhz Ermənistən ordusunun Qarabağdakı törökötütlərini yenidən təşkilatlaşdırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşıməq olması istisna deyil.

Ruben Vardanyan 2023-cü ilin sentabrında Azərbaycan Respublikasının

və "Troyka Dialoq"un "offşor sistemi" ilə əlaqəsi olan digər şəxslər qarşı şəxslərin tətbiq edilməsinin zərurılığını bildiriblər. Məktub Büyük Britaniya, İsvəç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.

Cırkıllı pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə firqlərdən Ruben Vardanyanın əli dünyaya gənəhəsinsiz insanların qanına bulabılır. O, qanunsuz yollarla qazanc görmək istədiyi hə-

liyən dövrədən əks etdirilib. Sonra nümayəndə heyeti Bakıda MÜQƏDƏS MƏRYƏM KATOLİK KILƏSİNDE DƏLIBƏRİYƏN

İSLAM MƏRDİƏNİ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

ŞƏHİZADƏ VƏ HƏRƏKƏT MƏRDİƏNİ

